

Fəlsəfə fənnindən
Doktoranturaya qəbul üzrə suallar – 70

1. Dünyagörüşü: strukturu və tarixi formaları.
2. Fəlsəfə, predmeti və funksiyaları.
3. Qədim Hindistan və Çin fəlsəfəsi məktəbləri.
4. Antik fəlsəfə.
5. Orta əsrlərdə Qərbdə fəlsəfi fikir.
6. Orta əsrlərdə İslam Şərqində fəlsəfə.
7. Sufizm, hürufizm.
8. Şərq peripatetizmi.
9. İntibah fəlsəfəsi.
10. Yeni dövr fəlsəfəsi. Empirizm və rəasionalizm.
11. Klassik alman fəlsəfəsi.
12. Marksizm fəlsəfəsi.
13. XIX əsrin II yarısı – XX əsrin əvvəllərində Azərbaycan maarifçilik fəlsəfəsi.
14. XX əsr Qərbi Avropa fəlsəfəsi.
15. Fəlsəfə tarixində varlıq probleminin qoyuluşu.
16. Varlıq problemi və onun əsas formaları.
17. Materiya: obyektiv reallıq və substansiyanın vəhdəti kimi.
18. Müasir elm materiyanın struktur səviyyələri haqqında.
19. Hərəkət, onun tipləri və formaları.
20. Məkan və zamanın fəlsəfi xarakteristikası.
21. Dialektika ən ümumi əlaqə və inkişaf haqqında təlimdir.
22. Qanun anlayışı. Qanunların təsnifatı.
23. Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.
24. Əksliklərin vəhdəti və mübarizəsi qanunu.
25. İnkarı inkar qanunu.
26. Varlığın quruluşunu ifadə edən kateqoriyalar.
27. Determinasiya əlaqələrini ifadə edən kateqoriyalar.
28. Müasir elmdə sistem yanaşma, sinergetizm prinsipi.
29. Şüurun mənşəyi və ictimai təbiəti.
30. Şüurun strukturu və mənlik şüuru.
31. Şüuri və qeyri-şüuri. Freyd nəzəriyyəsi.
32. İdrak fəlsəfənin obyektı kimi.
33. Hissi idrak və onun əsas formaları.

34. Rasional idrak və onun əsas formaları.
35. Elmi idrakın formaları.
36. Elmi idrakın metodları.
37. Elmi idrakın empirik metodları.
38. Elmi idrakın nəzəri metodları.
39. Həqiqət nəzəriyyəsi. Praktika həqiqətin meyarı kimi.
40. Təbiətin fəlsəfi anlamı.
41. Təbiət-cəmiyyət münasibətlərinin əsas istiqamətləri.
42. Coğrafi mühit. "Coğrafi determinizm təlimi".
43. İnsanın mənşəyi. Antropososiogenez.
44. İnsanın mahiyyəti və mövcudluğu.
45. İnsanda bioloji və sosial tərəflər.
46. Fərd, fərdiyyət, şəxsiyyət.
47. Həyatın mənası, ölüm və ölməzlik.
48. Sosial fəlsəfənin predmeti və funksiyaları.
49. Cəmiyyətin iqtisadi sferası. İstehsal üsulu.
50. Mülkiyyət və onun cəmiyyətdə rolu.
51. Cəmiyyətin sosial sferası. Stratifikasiya təlimi.
52. Cəmiyyətin sosial-etnik strukturu.
53. Cəmiyyətin demoqrafik strukturu.
54. Ailə və onun cəmiyyətdə rolu.
55. Cəmiyyətin siyasi sferası.
56. Dövlətin mənşəyi və mahiyyəti haqqında nəzəriyyələr.
57. Dövlətin əsas əlamətləri. Dövlətin tarixi tipləri və formaları.
58. Hüquqi dövlət və demokratik cəmiyyət.
59. Cəmiyyətin mənəvi həyatı.
60. İctimai şüur və onun formaları.
61. İctimai şüur və onun strukturu.
62. İctimai psixologiya və ideologiyanın mahiyyəti.
63. Siyasi və hüquqi şüur.
64. Din ictimai şüur forması kimi.
65. Estetik və əxlaqi şüur.
66. Tarixi prosesə dair baxışların təkamülü.
67. Tarixi prosesə formasiya və sivilizasiya mövqeyindən yanaşma.
68. Mədəniyyət anlayışı. Mədəniyyətin funksiyaları.
69. Sivilizasiya anlayışı və sivilizasiyaların tarixi tipləri.
70. Müasir dövrün qlobal problemləri.